



MÜSTƏQİL AUDİTORUN HESABATI

“KredAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Səhmdarına və İdarə heyətinə:

Rəy

Biz “KredAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 31 dekabr 2020-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatı, kapitalda dəyişikliklər haqqında hesabatı və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları 31 dekabr 2020-ci il tarixinə təşkilatın maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məcəlləsi”nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Təşkilatdan müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə hesabatları üçün rəhbərliyin və Təşkilatın idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik, maliyyə hesabatlarının Maliyyə Hesabatları Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və həmçinin, yanlışlıq və səhvlər, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün daxili nəzarət sisteminin yaradılmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin təşkilatı ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativi olmadığı hallar istisna olmaqla, rəhbərlik təşkilatın daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Təşkilatın idarə edilməsinə cavabdeh olan şəxslər təşkilatın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının auditü üzrə auditorların məsuliyyəti


Bizim məqsədimiz, ümumiyyətlə, maliyyə hesabatlarında firıldaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər firıldaqcılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürməklə hazırlı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlarla təsir göstərmələrini ehtimal etməyə əsas olacaq halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar spektisizm tətbiq edirik. Biz həmçinin:

- maliyyə hesabatlarında firıldaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymərləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Firıldaqcılıq nəticəsində yaranmış əhəmiyyətli münasib riski səhvər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki firıldaqcılıqla gizli sözləşmə, saxtakarlıq, bilsərkən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilə hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Təşkilatın daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslığını qiymətləndiririk.
- Rəhbərlik tərfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq təşkilatın daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıraq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda fərdi maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəlş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər təşkilat daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturunu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərifimizdən müəyyən olunduğu halda təşkilatın idarə edilməsinə cavabdeh olan şəxslərin nəzərinə çatdırılmalıdır.

28 aprel 2021-ci il
Bakı, Azərbaycan Respublikası



“KREDAQRO” BANK OLМАYAN KREDİT TƏŞKİLATI MMC


**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2020-Cİ İL TARİXİNƏ**

	Qeyd	31 dekabr 2020	31 dekabr 2019
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	6	513,355	565,041
Banklara qoyulmuş depozitlər	7	1,387,055	1,801,050
Müştərilərə verilmiş kreditlər	8	6,143,002	6,675,416
Əmlak və Avadanlıqlar	9	1,390,922	1,337,181
Qeyri-maddi aktivlər	10	96,344	115,474
Təxirə salılmış vergi aktivi	22	32,175	32,289
Digər aktivlər	11	194,759	237,606
Satılanadək saxlanılan uzunmüddətli aktivlər	12	1,599,183	1,612,406
CƏMİ AKTİVLƏR		11,356,795	12,376,463
ÖHDƏLİKLƏR			
Borc vəsaitləri	13	4,973,930	4,348,677
Digər öhdəliklər	14	316,525	412,174
CƏMİ ÖHDƏLİKLƏR		5,290,455	4,760,851
KAPİTAL			
Nizamnamə kapitalı	15	452,300	452,300
Kapital ehtiyatları	16	1,593,963	1,593,963
Bölüşdürülməmiş mənfəət		4,020,077	5,569,349
CƏMİ KAPİTAL		6,066,340	7,615,612
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		11,356,795	12,376,463

İdarə Heyəti adından:


Məcid Əsədov
Baş Direktor

28 aprel 2021-ci il
Bakı, Azərbaycan


Abid Süleymanov
Maliyyə Departamentinin Direktoru


28 aprel 2021-ci il
Bakı, Azərbaycan

“KREDAQRO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI MMC

MƏNFƏƏT VƏYA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT 31 DEKABR 2020-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

		31 dekabr 2020-ci il tarixində bitən il Qeyd	31 dekabr 2019-cu il tarixində bitən il üzrə
Effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri	17	1,500,389	1,086,875
Faiz xərcləri	17	(297,174)	(186,766)
Faiz gətirən aktivlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar bərpa olunmamışdan əvvəl xalis faiz gəliri		1,203,215	900,109
Faiz gətirən aktivlər üzrə ehtimal olunan zərər üçün bərpa		91,693	3,970,883
Xalis faiz gəliri		1,294,908	4,870,992
Əmək haqqı və mükafatlar		(1,249,561)	(1,548,857)
Xarici valyuta əməliyyatları üzrə xalis zərər		(1,152)	(509)
Haqq və komissiya xərcləri	18	(49,524)	(51,820)
Köhnəlmə və amortizasiya	9,10	(164,543)	(166,795)
İnzibati və digər əməliyyat xərcləri	19	(1,538,522)	(2,184,699)
Digər gəlirlər	20	181,673	5,375,831
Digər bərpaolunmalar,xalis	21	110,896	355,724
Xalis qeyri-faiz (zərəri)/gəlirləri		(2,710,733)	1,778,875
Mənfəət vergisindən əvvəl (zərər)/gəlir		(1,415,825)	6,649,867
Təxirə salılmış vergi xərci	22	(114)	(3,625)
İL ÜZRƏ XALIS (ZƏRƏR)/MƏNFƏƏT		(1,415,939)	6,646,242
İL ÜZRƏ CƏMI MƏCMU (ZƏRƏR)/MƏNFƏƏT		(1,415,939)	6,646,242

İdarə Heyəti adından:


Məcid Əsədov
Baş Direktor

28 aprel 2021-ci il
Bakı, Azərbaycan


Abid Süleymanov
Maliyyə Departamentinin Direktoru

28 aprel 2021-ci il
Bakı, Azərbaycan